

atb

atb
card

depozit

**atb card üzrə
tariflər cədvəli**



ATB CARD Depozit kartları üzrə tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	Kart üzrə xidmət haqqı	Müddətli əmanət yerləşdirən müştəriyə 3 il müddətinə depozit kartı hədiyyə olaraq təqdim olunur
2	Card to Card xidməti banka məxsus olan Mobil Bank, ATM və Bankın internet səhifəsi vasitəsi ilə	0%
3	Card to Card xidməti (digər vasitəsi ilə)	0.15% (min. 0.6 AZN/USD/EUR)
4	Card to Card xidməti (depozit kartlarına vəsait daxil olduqda)	1% (min. 0.8 AZN/USD/EUR)
5	Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
6	Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
7	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə*	0 AZN
8	Kartın balansının MilliÖn/E-manat vasitəsilə artırılması**	Mədxil üzrə bankın komissiyası: 0% MilliÖN/E-manat tərəfindən xidmət haqqı: 1%
9	SMS-Xəbərdarlıq xidməti	0 AZN
10	PIN Change xidməti	0 AZN
11	Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
12	Pos Credit, Cash to Card və Cash to Any Card xidmətləri (deposit kartlarına vəsait daxil edildiyi halda)	1% (min. 0.8 AZN/USD/EUR)
13	Mobil Bank xidməti	0 AZN
14	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	1.5% (min. 1 AZN/USD/EUR)
15	"Unique" (lotoreya, mərc oyunları)	1.5% (min. 6 AZN/USD/EUR)
16	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
17	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
18	Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	Məbləğin 0.1% (minimum 10 AZN - maksimum 50 AZN)
19	Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
20	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
21	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)**	20 AZN
22	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)**	60 AZN

* Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

** Ay ərzində maks. məbləğ 15.000 AZN

*** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir



ATB CARD Depozit kartları üzrə tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı		ATB CARD Debet AZN
23	"Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə	0%
24	"Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə	0%
25	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə	1.5%
26	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.5 AZN/USD/EUR)
27	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə	1.5% (min. 6 AZN/USD/EUR)
28	ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit	2,000 AZN

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır



Cashback və Debet qalıqına gəlir		
29	Yanacaq doldurma məntəqələri	1%
30	Onlayn	1%
31	Elektronika	2%
32	Restoran və kulinariya	2%
33	Geyim və aksesuar	1.5%
34	Market	0.5%
35	Təhsil	3%
36	Səhiyyə	1%
37	Digər ödənişlər	1%
38	Digər ödənişlər	1%

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır
- Xarici valyutalı kartlarla milli valyutada ödənişlər zamanı CashBack hesablanır

CashBack proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash